

Azərbaycan Ordusu, Azərbaycan əsgəri bilməlidir ki, ölkəmizin ərazi bütövlüyü nəyin bahasına olursa-olsun, bərpa edilməlidir.

Heydər ƏLİYEV



AZƏRBAYCAN ORDUSU

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZIRLIYİNİN ORQANI

Qəzet 1992-ci il fevralın 11-dən çıxır 7 fevral 2018-ci il № 10 (2226) Qiyməti 25 qəpik

Qarabağa yaz gələcək!

Bu inam ordumuzun qüdrətinə, hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığının səviyyəsinə inamdır. Bu inam xalqın Ali Baş Komandana inamıdır. Son illərdə Azərbaycan Ordusunda həyata keçirilən irimiqyaslı islahatların nəticələrinə inamdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Ordu quşruculuğu bizim dövlət siyasetimizdir, prioritetdir və son illərdə bu istiqamətdə çox böyük işlər görülmüşdür" fikri də bu inamın nəticəsidir.

İnşa edilən hər yeni hərbi hissədə yaradılan yüksək təminat, şərait şəxsi heyətin nəzəri, təcrübə biliklərinin artırılması, fiziki hazırlığının möhkəmləndirilməsi, asudə vaxtının düzgün təşkili baxımından əhəmiyyətlidir. Yaradılan şərait ordunun döyüş qabiliyyətinin də, mənəvi-psixoloji hazırlığının da yüksəldilməsində etibarlı vasitə olur. Bunu son vaxtlarda keçirilən geniş miqyaslı təlimlər də təsdiqləyir.

Hərbi hissələrimizin yemekxanalarında hər cür şərait yaradılıb. Təze və keyfiyyətli ərzaq məhsulları soyuducu kameralarda saxlanılır, milli mətbəximizə üstünlük verilməklə normaya müvafiq gündə üç dəfə yemək hazırlanır.

Azərbaycan əsgərinin döyüş hazırlığını mənəvi-psixoloji hazırlığı tamamlayır və bu dönməz vəhdət ordunun gücündür, qüvvətidir, qüdrətidir. Həftədə iki dəfə keçirilən ictimai-siyasi hazırlıq dərsləri şəxsi heyətin ruh yüksəkliyini artırır, hərbi bilik və bacarıqların döyüş zamanı düzgün istifadəsinə zəmin yaradır.

Hərbi hissələrdə həftədə iki dəfə bir saat ərzində sıra hazırlığı məşğələsi keçirilir ki, bu da şəxsi heyətin nizam-intizamını daha da möhkəmləndirir, sıra vərdişlərini tekmilləşdirir.

Müdafie nazirinin təsdiq etdiyi plana müvafiq keçirilən vətənpərvərlik tədbirlərinin mahiyyəti



yəti mənəvi-psixoloji hazırlığı təkmilləşdirir ki, bu da ordu quşruculuğunda vacib şərtlərdən biridir.

Ön xətdəki hərbi hissələrimizdə də belə şərait yaradılıb və bu, döyüş növbətçiliyi aparılan, torpaqlarımızın müdafiəsində dayanan əsgərlərimizin qətiyyətidir, onların Vətən sevgisini tamamlayan mənəvi stimuldur. Azərbaycan əsgəri bilir ki, sülh danışıqları baş tutmasa, torpaqlarımızı işğaldan Ali Baş

Komandanın əmriylə döyüşlə azad edəcəkdir. Əmindir ki, Böyük Qələbəni qazanacaqdır.

2016-ci ilin aprel döyüşləri Azərbaycan Ordusunun gücünü də təsdiqlədi, ordu ilə xalqın birləşməsini də. Bu qələbə vətənsevərliyin qələbəsidir. Bu qələbə inamın qələbəsidir. Bu qələbə dövlətə, dövlətçiliye sədaqətin qələbəsidir. Bu sədaqət yaxın vaxtlarda nəyə qadir olduğunu möhtəşəmliklə təsdiqləyəcək. Bu qələbə Böyük Qələbənin

başlanğıcıdır. Böyük Qələbə də yaz ovqatlı olacaq. Bu Qələbə işğaldan azad edəcəyimiz torpaqların yaz ovqatı olacaq. Yaxın vaxtlarda Qarabağa yaz gələcək. Əməkdaşlarımız ezamiyətə bu ovqatla gedir, səngərlərdə əsgərlərimizlə bu ovqatla səhərətəşirler.

Qarabağa yaz gələcək! Bu yaz arzuladığımız yaz olacaq!..

"Azərbaycan Ordusu"



"Döyüş əmrinə hər an hazırıq"

3-cü səhifədə



"Ərazi bütövlüyüümüzü bərpa edəcəyik"

5-ci səhifədə



Şərqə Günəş
Azərbaycandan doğdu

7-ci səhifədə



Qələbəmiz yaxındadır

8-ci səhifədə

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Fevralın 6-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığı Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ölkəmizlə Səudiyyə Ərəbistanı arasında münasibətlərin və əməkdaşlığın bütün istiqamətlər üzrə, xüsusilə də hərbi, hərbi-texniki sahədə genişləndirilməsi barədə verdiyi təşrifləri diqqətə çatdırıb.

Səudiyyə Ərəbistanına səfəri zamanı iki Müqəddəs Ocağın xadimi, Kral Əlahəzərət Salman bin Əbdüləziz Al Saud və Krallığın Vəliəhdinin varisi, Müdafiə naziri şahzadə



Məhəmməd bin Salmanla görüşlərini xatırladan general-polkovnik Zakir Həsənov ölkəmiz arasıda əlaqələrin genişləndirilməsində dövlət rəhbərlərinin dostluq münasibətlərinin mühüm rol oynadığını

vurğulayıb və bu əlaqələrin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini qeyd edib.

Regiondakı təhlükəsizlik vəziyyətinə toxunan Müdafiə naziri Dağılıq Qarabağ məsələsinin həllində Səudiyyə Ərə-

bistanının daim Azərbaycanın mövqeyini dəstəklədiyinə və Ermənistana diplomatik əlaqələr yaratmadığına görə minnətdarlığını bildirib.

Qəbul üçün təşəkkürünü bildirən və səfərdən məmənun-

luq hissini ifadə edən nümayəndə heyətinin rəhbəri general-major Əli bin İbrahim Fəvvaz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Müdafiə nazirinə Krallığın rəhbərliyinin salamlarını çatdırıb. Qonaq bildirib ki, Səudiyyə Ərəbistanı Azərbaycanı özüne dost və qardaş dövlət sayır, elecə də ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığa böyük önəm verir.

General-major Əli bin İbrahim Fəvvaz əlavə edib ki, müsəlman ölkəsi olaraq Səudiyyə Ərəbistanı Ermənistən təcavüzkar siyasetini qətiyyətə pisləyir və Azərbaycanın haqqında ölkəsinin daim onun yanında olduğunu bəyan edib.

Görüşdə hər iki ölkənin orduları arasında əlaqələrin möhkəmləndirilməsi, birləşdirilməsi, səfərlərin təşkil və qarşılıqlı məraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.

Müdafiə Nazirliyi
Mətbuat Xidməti

Düşmən təmas xəttinə yaxın yaşayış məntəqələrini daim atəş altında saxlayır



ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kapsik və onun səhra köməkçisi Mixail Olaru fevralın 6-da Tərtər rayonunda olub.

AZƏRTAC-in bölgə müxbiri xəber verir ki, Tərtər Rayon İcra Hakimiyətində keçirilən görüşdə ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər, cəbhə xəttində yaşayış dinc əhalinin üzləşdiyi çətinliklər barədə məlumat verilib. Tərtər Rayon İcra Hakimiyətinin başçısı Müştəqim Məmmədov bildirib ki, Ermənistən silahlı birləşmələri rayonun təmas xəttinə yaxın yaşayış məntəqələrini daim atəş altında saxlayır, dinc əhalinin tesərrüfat işləri ilə məşğul olmasına mane olur.

Diqqətə çatdırılib ki, sonuncu monitorinqin keçirildiyi

noyabrın 8-dən indiyədək atəşkəs 481 dəfə pozulub. Əsasən rayonun Qapanlı, Həsənqaya, Çaylı, Şıxarx, Qazyan, Qaynaq və Hüsənli kəndləri mütəmadi olaraq iriçəpə silahlardan atəşə tutulur. Bunun nəticəsidir ki, rayonun Qapanlı və Qazyan kəndlərində pambığın maşınla yiğilması mümkün deyil. Həmin kəndlərin sakinləri bu il pambığını gecə saatlarında əl ilə yiğiblər ki, bu da məhsulun maya dəyərinin artmasına gətirib çıxarır.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ətraflı məlumat üçün təşəkkür edib.

Muxtar respublikada ordu quruculuğu sahəsində uğurlu nəticələr qazanılıb

Muxtar respublika ərazisində yerləşən hərbi hissələrin maddi-texniki təminatı davamlı olaraq möhkəmləndirilir, ordu muz ən müasir silahlarla təchiz olunur, şəxsi heyətin döyüş qabiliyyəti, mənəvi-psixoloji hazırlığı artırılır. Ordu quruculuğu sahəsində nəzərdə tutulan tədbirlər 2017-ci ildə də uğurla həyata keçirilib.

AZƏRTAC xəber verir ki, ötən il Naxçıvan şəhərində Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzi istifadəye verilib, mərkəzi hərbi xəstəxananın, tibb, texniki qulluq və texniki nəzarət məntəqələrinin, avtomobil dayanacağıının, anqarın tikintisi davam etdirilib. Bundan əlavə, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasında infrastruktur obyektlərinin tikintisi başa çatdırılıb, sərhəd diviziyasında yaşayış binasının, Qaracuq kəndi ərazisində sərhəd nəzarət məntəqəsinin inzibati binasının yenidən qurulması, Şərur rayonunda "N" hərbi hissədə infrastruktur obyektlərinin, Babək rayonunda qərargah binasının və texniki istismar hissəsinin inşası aparılıb. Eyni zamanda, Şərur rayonunda qərargah binasının, buraxıb. Paradda Azərbaycan



əsgər yeməkxanasının və əsgər yataqxanasının, Babək rayonunda anqarın tikintisi başa çatdırılıb, Culfa rayonunda dörd, Şahbuz rayonunda üç anqarın tikintisi davam etdirilib.

Qeyd edək ki, muxtar respublikada ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər mahiyyət etibarilə ötən il daha böyük əhəmiyyət daşıyıb. Belə ki, 2017-ci il oktyabrın 18-də - Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gündündə Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü münasibətlə keçirilən hərbi parad hər kəsin yaddaşında dərin iz buraxıb. Paradda Azərbaycan

Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasındaki Əlahiddə Ümumqoşun Ordusunun, birləşmə və hissələrinin 2 minə yaxın şəxsi heyəti, 160-dan çox hərbi texnika və silah sistemləri, o cümlədən 10-dan artıq döyüş vertolyotu və təyyarəsi iştirak edib. Bu möhtəşəm tədbir müxtəlif xarici ölkələrin mətbuatında da işıqlandırılıb. Əlahiddə Ümumqoşun Ordunun 2017-ci ildə hazırlanmış planına əsasən görülən işlərin nəticələrinə, döyüş və ictimai-siyasi hazırlıqla əldə olunmuş nailiyyətlərə görə Azərbaycan Respublikası Silahlı Qüvvələri üzrə birinci yere layiq görülməsi də ötən ilin əhəmiyyətli uğurlarındandır.



Ön xətdən reportaj

“Döyüş əmrinə hər an hazırlıq”

Ali Baş Komandan İlham ƏLİYEV:

Azərbaycan ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycan əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadıqlırlar. Bizim bütün hərbi hissələrimizdə, xüsusilə ön cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hissələri çox yüksəkdir, möhkəmdir. Biz bundan sonra da öz döyüş potensialımızı artıracaq. Hazırda Azərbaycan ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir. Son vaxtlar əldə etdiyimiz silah, texnika deməyə əsas verir ki, biz istənilən vəzifəni icra edə bilərik.



Əsrlər boyu torpaqlarımıza, tükənməyən sərvətlərimizə göz dikən düşmənlərin istəyini ərlər-ərenlər cılıklayıb. Nəcə bəd niyyətli hökmədar burada başını itirib. Bu torpaq adına layiq igid oğullar yetişdirib. Ele igidlər ki, adları xalqımızın yaddaşında əbediləşib, nəsil-lərə örnək olub. İndi Azərbaycan doğma torpaqlarını işğaldan azad etməyə qadir olan orduya malikdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qürurla deyib: "Ölkəmizdə güclü ordu yaradılın və bu proses davam edəcək. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaq. Azərbaycanın çox güclü orduyu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarından olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcək". Düşmən də bilir ki, xalqımız Ali Baş Komandanımızın döyüş əmri ilə ireli atılacaqları günü səbirsizliklə gözləyir.

Ön xətdəyik. Zabit Fuad Axundov ordu quruculuğundan söz açır: "Bu gün ordumuzun inkişafı göz önündədir. Azərbaycan əsgərinin ərzəq və geyimlə təminatı yüksək səviyyədədir. Ordu yüksək döyüş hazırlığına malikdir. Bunu

Heç nə demədən mənə baxdı. Az sonra dedi: "Bu gün mənim ən sevincli günlərimdən biridir. Mən səninlə fəxr edirəm, oğul. Düzgün seçim etmişən. Mən səni bu yolda hər cür dəstəkləməyə hazırlam. İnanıram ki, torpaqlarımızı işğaldan azad edənlərin sıralarında sən də olacaqsan". İstəyimə nail oldum. Leytenant hərbi rütbəsi alanda sevincimin heddi-hüddüdu yox idi. Bu gün ön xətdə vətənpərvər, mərd, cəsur əsgərlərə xidmət etdiyim üçün qürur duyuram. Gün gələcək, onlarla birgə ireli atılacaq".

Söhbətimizi bitirdikdən sonra zabit məni şəxsi heyətlə tanış edir. Əsgər Nurlan Qasimov Tovuz rayonundandır. Atasının Qarabağ döyüşlərində iştirak etdiyini qeyd edir: "Hələ kiçik yaşlarından əynime hərbi formaya geyinib Vətənə əsgər olmaq arzusundaydım. Artıq aylar, illər arxada qaldı. Əsgəri xidmətimə böyük həvəslə başlamışam. Mən və əsgər yoldaşlarım Ali Baş Komandan İlham Əliyevin döyüş əmrini her an gözləyirik".

Ordu sıralarına Bakı şəhərində çağırılan əsgər İbad Heybətov Bakı Dövlət Universitetinin məzunudur. Atıcı vəzifəsində xidmətini davam etdirir.

- Bütün əsgər yoldaşlarımızla bir istəyimiz var: torpaqlarımızı azad edərək, düşmənimizdən qisas almaq, torpaqlarımızın 20 faizini işğaldan azad etmək. Bunun üçün biz xidmətimizdə möhkəm olmalıyıq ki, düşmən təxribatının

qarşısını alaraq, onlara layıqli cavab verək. İnanıram ki, tez bir zamanda üçüncü bayraqımızı həsrətini çəkdiyimiz Ləçənda, Kəlbəcərdə, Xocalıda... dalğalandıracaq.

Ordu sıralarına Biləsuvar rayonundan çağırıldığını bildirən əsgər Elxan Astanovun əmisi gizir Əfsun Astanov aprel döyüşlərində Talış dağı istiqamətində döyüşənlərin sırasında olub. "Ön xətdə xidmət edirəm. Mülki həyatda bəzilərinə elə gələ bilər ki, ordu da, xüsusən də ön xətdə xidmət

layır. Qorxmazlığı, mərdliyi, iradəli olmağı öyrənirəm. Hərbi xidmətdə komandirlərin tapşırıqlarını yerinə yetirməli və hərbi qaydaları gözləməlisən."

Manqa komandiri əsgər Dünyamalı Musazadə Laçindandır. Öyrənirəm ki, doğma el-obası haqqında valideyinlərindən, əzizlərindən çox eşidib. On böyük arzusu Laçınına qayitmaqdır. "Düzdür, mən doğma elimin gözəlliyyini görməmişəm. Şəkillərə baxdıqda ürəyim param-parça olur. Bu diyar təbiətin bütün gözəlliklə-



etmək çətindir, lakin bu belə deyil. Əslində hərbi xidmət bi-zə gələcək həyatda gərekli olan mənəvi keyfiyyətləri aş-

rini özündə cəmləşdirib. Şəkillərə baxmaqla doymuram. Atam mənə evimizdən danışanda göz yaşlarını saxlaya bilmir. Yenidən o yerlərə qayıdağımız günün həsrəti ilə yaşayırıq. Mən də digər əsgər yoldaşlarım kimi arzulayıram ki, torpaqlarımızın işğaldan azad ediləcəyi günün sevincini əsgər kimi yaşayım."

Hərbi xidmətə Sabirabad rayonundan çağırılan əsgər Rizvan Mirzəyev deyir: "Əmin oğlu polkovnik-leytenant Murad Mirzəyev aprel döyüşləri zamanı şəhid olub. Onun da, digər şəhidlərimizin də qisaslarını düşməndən alacaq".

Əsgərlərimiz Mehman Məmmədov, Əkbər Bəşirli, İsak Şixzamanov və başqları da eyni əqidəyle, eyni amalla xidmət edirlər.



Leytenant
Orxan HÜSEYNLI,
"Azərbaycan Ordusu",
fotolar
C.CƏFƏROVUNDUR



Düşüncələr

Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmziidir

də, gözlərinin dərinliyindəki mənə da "Önce Vətəndir!" deyir. Qəhrəmanların niyyəti, məqsədi, dönməz iradələri xalqının, millətinin mənafeyinə xidmət edir.

Vətən sevgisinin bənzərsiz tərcümələri olanları ruhumuzla hiss edir. Müqəddəs zirvəyə ucalanların ürəklərinin derinliyində Vətən dərdlərinin hüznü həsrəti olmasayı, onlar böyük sevgi yolunun yolcularına çevrilə bilərdilərmi?

Xalqımızın şanlı tarixi coxlu sayda qəhrəmanlıq səhifələri ile zəngindir. Şərait qəhrəmanlar yaradır, qəhrəmanlar isə tarix. Vətən sevgisiyle bizi lərin qururu, vüqarı, fexri, ölməzliyi, örnəyi olan Mubariz İbrahimov kimi.

Heç kəs anadan qəhrəman doğulmur. Onu yaşıdıği zaman, etrafında cərəyan edən hadisələr, malik olduğu xarakter, ən başlıcası, xalqın ruhunun can ortağı olan ruhu yetişdirir. Mubariz Qarabağ müharibəsi ilə həmyaşid idi. Ağlı kəsendən, dili söz tutandan evde, məktəbdə, televiziya verilişlərində erməni vəhşilikləri barədə çox görüb eşitmışdı. 4 yaşındaydı Xocalı faciəsi baş verəndə. Məktəbdə Xocalı faciəsindən inşa yazanda, tədbirlərdə iştirak edəndə, televiziyada erməni vəhşiliklərini əks etdirən süjetlərə baxşan onunla həmyaşid olan uşaqlara, qadınlara, ağısaqqallara, ağbirçəklərə yalnız azərbay-

oğulları qəhrəmanlar. İşqli duyğularla, niyyətlərle yaşayan böyük əməl sahibləri secdikləri yolda sona qədər ezmə, yorulmadan, usanmadan maneeləri heçliyə çevirərək ireliliyirlər. O yolun sonunun işqli sabahlara qovuşacağına əmin olduqlarından simalarındaki nurlu təbəssüm



canlı olduğuna görə erməni cəlladlarının işgəncələr verərək öldürdükələrini görəndə, tertəmiz üreyinə göstərəcəyi qəhrəmanlığın ilk sətirləri ya-

zılırdı. Mubariz ona qoyulan adı doğruldu. Adının möhtəşəmlini, Vətənin, torpağın yaddasına yazılın əbədiyyaşarları zamanın küləkləri, tufanları si- le bilməyecek. Mubariz üçün Vətən hər şeydən üstün, hər şeydən qıymətli, hər şeydən uca idi. Hər dəfə sevgidən söz düşəndə deyərdi ki, mənim vurğunu olduğum Vətəndir! Vətən torpağı düşmən tapdağındadır, nəfəsiniz işğalı sona yetirməlidir.

Hərənin öz yolu var deyirdi. "Mən yolumu seçmişəm. Düşməndən üreyimcə qisas alma- sam, ele bilerəm ki, Allahım

da, valideynlərim də məni bağışlamaz. Vətənin azadlığı üçün qurban lazımdırsa, biri mən..."

Şəhidlik yenilməzlik əlamətidir. Mubariz işgal altında olan Vətən torpaqlarımızın, boynu büük dağlarımızın, mələl baxışlı meşələrimiz, dili kilidilmiş bulaqlarımızın həsrətini çəkirdi. Dözə bilmirdi bunlara. Sözünün əvvəli də, axırı da Vətən idi. Vətəni qorumağı, şəhid olmayı bir övlad kimi şərəfli borcu saidı.

...Mubariz baharı çox sevərmiş. Yazda gülə-ciyətə tamaşa etməkdən doymazmış. İyirmi iki bahar yaşadı. Şəhidlik zirvəsinə qovuşanda da ömrünün bahar çağydı. İlər ötəcək, Mubariz bu yaşda ömrünən baharında qalacaq...

Onu tanıyanların söhbətinə

sakitcə qulaq asmaq olmur. Bu söhbətlər insanın varlığında qeyri-adı hissələr, ürəyində kövrək duyğular oyadır. İyirmi iki yaşlı qəhrəmanın ruhu qarşısında istər-istəməz baş əyir-sən.

Vətən uğrunda canından keçənlər ölmür. Şəhidlər əbədiyyaşardır. Onlar Vətən uğrunda vuruşdular, Vətən naminə canlarından keçməyi bacardılar. Torpağı vətənleşdirən onlardır. Türk şairi Mithat Cemal Kuntay bunu necə dolğun ifadə edib:

*Bayraqları bayraq yapan
üstündəki qandır,
Torpaq, uğrunda ölü
varsə, Vətəndir!*

...Yüksəklikdə bir postumuz var. Bu postda Mubarizin də ayaq izləri qalıb yeqin. Buradakı daşa, torpağa onun da nəfəsi hopub. Bu post Azərbaycanın Milli Qəhrəmanı Mubariz İbrahimovun adını daşıyır. Cəsur əsgərlərimiz qəhrəmanının adını daşıyan bu posta göndərilməyi haqlı olaraq etimad kimi qəbul edir, Mubarizin şərəfli adına layiq olmağa çalışırlar.

Cəsurluq, ığidlik, mərdlik nümayiş etdirən Mubariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmziidir.

**Leytenant
Günay TAGİYEVA,
"Azərbaycan Ordusu"**

Gənc zabitlərimiz

"Hərb tariximizə yeni səhifələr yazacaq!"

Ətrafımızdakı insanlara, cəmiyyətə verdiyimiz töhfələr və bunun əsasında yaranan xoş məqamlar həyatımızın ən dəyərli anlarını təşkil edir. Vətənimizə, xalqımıza səmərəli xidmət etmek sağlam geləcəyimizin formallaşması deməkdir. Bu baxımdan Vətəninə məsuliyyət hissi ilə xidmət edən peşə sahiblərinin arasındakı hərbçilərin yeri xüsusi idir.

Ordumuzun gələcəyi, inkişafı, torpaqlarımızın işğaldan azad olunması müyyənən mənada Azərbaycan zabitinin və əsgərinin elindədir. Əsl zabit öz peşəsini sevməli, onun sırlarını mükəmməl bilməli, xalqın, Vətənin problemləri ilə yaşaması, əsgərləri də bu ruhda yətişdirməlidir.

Məhz haqqında bəhs edəcəyimiz baş leytenant Əfqan Əmirov onu da qeyd edir ki, bu gün Azərbaycan Ordusu neinki regionun, hətta dönyanın ən güclü orduları sırasındadır: "Bütün hərbi hissələrdə, eləcə də cəbhə bölgələrində əsgəri xidmət üçün hər cür şərait yaradılıb, hərbçilərin döyüş ruhu, vətənpərvərlik hissi çox yüksəkdir. Bilirsiz, heç vaxt kiminse torpağında, var-dövlətində gözümüz olmayıb. Həmişə qonşularımıza humanist yanaşılıb, onlara öz əraziyimizdə yaşaması üçün hər cür şərait yaradılıb. Amma bütün bunlar o demək deyildir ki, biz daha kimsə halal torpaqlarımızdan pay verə bilərik. Qan tökülməsin istəmirik, amma torpaq uğrunda döyüşmək də, vuruşmaq da amalımızdır. Bu gün



Milli Qəhrəmanlarımızın, ığidlərimizin döyüş yolu hər birimiz üçün örnekdir. Onların şücaeti bir daha təsdiq edir ki, həyat üçün doğulanların Vətən uğrunda şəhidliyi şərəfdi. Bu şərəfin daşıyıcısı olaraq ata-babalarımızdan əmanət alıdığımız, üzərində xoşbəxt və firavan yaşadığımız, yer üzünə cənnətə olan bu gözəl yurdumuzu yaşatmaq və gələcək nəsillərə ötürmək üçün onu müdafiə etməyə, qorumağa hər an hazırlıq. İnanıram ki, 20 faiz torpaqlarımızın və 1 milyondan çox qaçqın və köçkünümüzün taleyi xalqımızın şücaeti və ığidlıyi neticəsində həll ediləcək və hərb tariximizə yeni səhifələr yazılacaq.

**Kapitan
Məhəmməd ƏLİYEV,
"Azərbaycan Ordusu"**

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

Azərbaycan və Ermənistən qoşunlarının temas xəttində növbəti monitoring keçirilib

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 6-da Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistən qoşunlarının temas xəttində növbəti monitoring keçirilib.

Monitoringi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspsik və onun səhra köməkçisi Mixail Olaru keçiriblər.

Ermənistən silahlı qüvvələri tərəfindən işgal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitoringi şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika, Oqnyen Yovic və Martin Şuster keçiriblər.

Ermənistən silahlı birləşmələri atəşkəs rejimini pozub

6 fevral 2018-ci il.

Ermənistən silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 122 dəfə pozub.

Ermənistən Respublikası Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qaymaqlı, Fərəhli, Quşçu Ayrım kəndlərində, Berd rayonunun Mosesqəx, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işgal altında olan Göyər, Ağdam rayonunun Baş Qərvənd, Qaraqışlı, Şirvanlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veyşəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Cəbrayıllı rayonunun Nüzgar və Mehdi kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.



“Sağlam Ailə” İctimai Birliyinin üzvləri Beyləqanda “N” hərbi hissəsində olublar



“Sağlam Ailə” Ailələri
Maarifləndirmə İctimai
Birliyinin nümayəndə he-
yətinin Beyləqan rayonun-
dakı “N” hərbi hissəsində
əsgər və zabitlərlə görüşü
keçirilib.

AZERTAC xəber verir ki, qonaqlar hərbi hissədə əsgərlərin xidmət və məisiət şəraiti ile tanış olub, onlarla birgə nahar ediblər.

Sonra xidmətdə fərqlənən



əsgər və zabitlərə birliyin adından fəxri fərman və qiyamətli hədiyyələr təqdim olunub.

Tədbir konsert programı ilə davam edib. Qonaqlar hərbi hissədən xoş təessüratla ayrılbilərlər.



Ermənistən silahlı qüvvələrinin arsenalına Rusiya istehsalı olan "Kornet E" tank əleyhinə raket komplekslərinin daxil edilməsi bölgədə hərbi balansa heç bir təsir edə bilməz.

Bu fikri Ermənistən mətbuatının "Kornet E" komplekslərinin alınması ilə bağlı yayıldığı məlumatı AZERTAC-a şərh

“Kornet” raket kompleksləri Azərbaycan Ordusunun silahlanması on il əvvəl qəbul edilib”

edən hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib.

Ş.Ramaldanov deyib ki, Ermənistən tərəfi buna bənzər xəbərləri vaxtaşırı yeni məlumat kimi təqdim etməkələr bu ölkənin korrupsiyaya bulaşmış hərbi rəhberliyinin qeyri-qanunu fəaliyyətini ört-basdır etmək və bir növ bəraət qazandırmağa çalışır. Hələ 2015-ci ilin ya-

yınları Rusiyadan alınan 200 milyon dollar məbləğində hərbi kredit bu günədək Ermənistəna tam şəkildə təqdim edilməyib. Bu cür hərbi kreditlər almaqla Ermənistən rəhbərliyi onşuz da bərbad durumda olan ölkə iqtisadiyyatını daha böyük maliyyə böhranına düşürəcədir. Nəticədə vəziyyətdən

çıxməq üçün ölkənin sənaye müəssisələrini Rusiyadan asılı vəziyyətə salmaq məcburiyyətində qalır. Maraqlı məqamlardan biri də odur ki, Azərbaycan tərəfinin yeni silahlar alması barədə mediada istənilən məlumat veriləndən dərhal sonra Ermənistən mətbuatı yeri gəldi-gəlmədi buna bəzər xəbərlə çıxış edir.

Ekspert qeyd edib ki, ötən əsrin 80-90-ci illərində istehsal edilən "Kornet" kompleksləri Ermənistən ordusunun silahlanması hələ indi daxil edilməyib. Bu cür hərbi kreditlər almaqla Ermənistən rəhbərliyi onşuz da bərbad durumda olan ölkə iqtisadiyyatını daha böyük maliyyə böhranına düşürəcədir. Hətta onu da deyim ki, Azə-



baycan Ordusunda bu nəsil silahların yeni modifikasiyaları da var. Özü de arsenalımızda olan həmin silahlar keyfiyyət və kəmiyyət baxımından daha üstün güce malikdir. Bu baxımdan da Ermənistəndəki "Kornet E" kompleksləri bö-

gədəki qüvvələr balansına heç cür təsir etmək imkanına malik deyil.

"Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzu silahlanmasına kifayət qədər maliyyə vəsaiti ayrıılır. Hərbi sənaye sahəsində böyük təcrübəye malik müxtəlif dövlətlərdən dəqiq zərbə endirmə və dağıdıcı qüvvəyə malik silah-sursat, hərbi texnika və döyüş vasitələri alınır. Məhz bu amil işgalçi dövləti qorxu içerisinde saxlayır. Düşmən çox yaxşı anlayır ki, gecətən torpaqlarımızı tərk etməyə məcbur olacaq. Bu, nə qədər tez baş verəsə, Ermənistən dövləti və onun əhalisi üçün bir o qədər yaxşı olar", - deyə hərbi ekspert bildirib.

“Ərazi bütövlüyüümüzü bərpa edəcəyik”

Bu gün Azərbaycan Ordusunda yüzlərlə, minlərlə gənc zabit xidmət edir. Hər biri tutduqları peşənin, ciyinlərindəki ulduzlarının, hərbi formanın məsuliyyətini dərinlən dərk edir. Hamisinin tək bir məqsədi var - illərdir düşmən tapdağında olan Qarabağ azad etmək. Buna görə də günbəgün döyüş hazırlıqlarını yüksəldir, öz təcrübələrini şəxsi heyətlə bölüşürər. Təbii ki, daha hazırlıqlı komandirin bölməsi də döyüş meydənında qələbə qazanacaq. Zabitlər gənc döyüşçülərin, istər nəzəri, istərsə də praktiki vərdişlərini artırmağa ciddi fikir verirlər.

"N" hərbi hissəsində zabit Aqil Namazovla səhbətləşib, "Gənc zabitlərimiz rubrikasında yazı hazırlamaq məqsədi mi bildirdim. Zabit qeyd etdi ki, hərbi hissəmizdə hər kəs tutduğu vəzifəyə görə layiqincə xidmət edir. "Gənc zabitlərimiz secdikləri peşənin məsuliyyətini yaxşı dərk edir, herbəci olmağın, forma daşmağın qururunu yaşayırlar. Təbii ki, bu cür bacarıqlı zabitlər vaxtında layiq olduğu qiyməti alır və di-



gərlərinə nümunə göstərilir. Indi sizə təqdim edəcəyim zabit gənc yaşda olmasına baxmayaraq öz işi bə bacarığı ilə qısa vaxtda hamiya nümunə olub. Belə genclərimizlə həzər zaman fəxr edirik."

Zabitlə səhbətləşirdik ki, kənardan hündür boylu gənc zabit əvvəl yerisəl bizi yaxınlaşdır, nizamnamə qaydasında hərbi salam verdi. Onunla vaxt itirmədən səhbətə başladım. Baş leytenant Vilayət

özümü kursant mündirində təsəvvür edirdim. Bir gün yene liseyə gedəndə burada təhsil almaq istədiyimi bildirdim və bunun üçün hansı sənədlərin lazımlığı olduğunu soruşdum. Valideynlərimə qərarımı bildirdikdən sevindilər. Atam həmişə Qarabağ savaşından danışanda gözleri dolardı. Nəhayət, 2007-ci ildə liseyə daxil oldum. Artıq xəyallarım gərcək olmuşdu. Zabit olacağım üçün sevinirdim."

Həmsöhbətim 2010-cu ildə liseyi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olur. Təhsilini başa vurandan sonra 2014-cü ildə uşaqlıqdan həsəd apardığı leytenant rütbəsi çiyninə taxılır. Hərbi formaya olan sevgisi tezliklə onu başqalarının da gözündə ucaldır. Hərbi hissəyə gəldiyi ilk gündən tekə kollektivin yox, komandanlığın rəğbetini qazana bilir. Tezliklə ona etimad göstərilir, yuxarı vəzifəyə təyin olunur.

- Bu gün qürur duyuram ki,

müstəqil dövlətimizin qüdrətli ordusunun zabitliyəm, - deyir müsahibim. - Ordumuzun gücü dünyaya, mənfur qonşumuzda bəllidir. Yuxarı komandanlıq daim şəxsi heyətin problemləri ilə maraqlanır, xidmətin yüksək səviyyədə təşkil üçün hər bir şərait yaradılır. Hərbi hissələrimiz müasir standartlara uyğun yenidən tikilərək istifadəmizə verilib. Belə yerdə xidmət edən zabitləri təkçə bir şey narahat edir - torpaqlarımızın düşmən tapdağında olmayı. Bu narahatçılığımız da çox çəkməyəcək. Qısa zaman kəsiyində Ali Baş Komandanımızın rəhbərliyi altında Qarabağ düşməndən azad edəcəyik. Mən də gənc zabit kimi söz verirəm ki, tabe liyimdəki şəxsi heyətlə döyüşlərdə ön cərgələrdə getməyə son nəfəsimizdək vuruşmağa hazırlıq.

**Baş leytenant
Məhəmməd NƏSİRLİ,
"Azərbaycan Ordusu",
foto
C.CƏFƏROVUNDUR**



Azərbaycan Ordusunun şəxsi heyəti ilə ictimai-siyasi hazırlıq sistemində keçirilən dərs

(İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)

Sıallar:

1. Ermənilərin Azərbaycana qarşı ərazi iddialarının və təcavüzünün formallaşması tarixi.

2. XX əsrin axırlarında erməni separatçılığı. Ermənistən - Azərbaycan münaqışının yaranma tarixi.

Ermənilərin Azərbaycana qarşı ərazi iddialarının və təcavüzünün formallaşması tarixi

Son iki (XIX-XX) əsrde Azərbaycan ərazisində Azərbaycan xalqının rastlaştığı ağır sınaqlarda, faciəli tarixi hadisələrdə bu və ya digər dərəcədə erməni izi vardır. Erməni siyasetçiləri tərəfindən istiqamətləndirilən erməni xalqı qonşu torpaqlarına sahib çıxməq üçün yaranan hər bir fürsətdən əlverişli istifadə etməyə çalışır. Elə bunun üçündür ki, bölgədə mürəkkəb tarixi şərait yaranan kimi, ondan ifrat dərəcədə bəhrələnməyə çalışan ermənilər, içərisində və ərazisində yaşadıqları Azərbaycan xalqının hesabına bu gün artıq öz dövlətçiliklərinə də malikdirlər. Uzun illər boyu Azərbaycan xanlıqlarının əraziyinə cəmləşdirilərək son nəhayətdə öz dövlətlərini yaradan ermənilər daha böyük iddialarla yaşayırlar.

Eramızın 327-ci ilinə kimi Kiçik Asiyada xırda dövlət olan Ermənistən sonralar İran dövləti və Bizans imperiyası arasında böülüdürlər. Həmin vaxtdan İranın tərkibində olan erməni carlığı 428-ci ildə tamamilə ləğv edilmiş, ermənilər isə bütün dünyaya sepelənmişlər. Bu zamandan 1918-ci ilin mayına qədər erməni dövləti, erməni milli dövlətciliyi olmamışdır.

1917-ci ildə Rusiyada bolşeviklər hakimiyyətə gəldikdən sonra mərkəzi Tiflis şəhəri olmaqla Azərbaycan, Gürçüstən və Ermənistən əraziyələrini birləşdirən Zaqqafqaziya seymi yaradıldı. Seymə Azərbaycan və Gürcüstən nümayəndələri ilə birləşdə ermənilər də daxil idilər. Ancaq hadisələrin sonrakı inkişafı nəticəsində 1918-ci ilin may ayının 27-də Gürcüstən, 28-də isə Azərbaycan Zaqqafqaziya seymindən çıxaraq müstəqil dövlət qurduqlarını elan etdilər. Bundan sonra isə ermənilərin ən çox məskunlaşdıqları keçmiş İravan xanlığının ərazisində mərkəzi İravan şəhəri olmaqla Ermənistən Respublikası yaradıldı.

Burada ermənilərin Qərbi Azərbaycanda və Qarabağda məskunlaşması tarixinə nəzər salaq:

Səfəvilərin vaxtında Azərbaycan inzibati-ərazi quruluşuna görə bəylərbəyliklərə böülüdü. İndiki Ermənistən əraziyi, Naxçıvan da daxil olmaqla Cuxur Sədd bəylərbəyliyi adlanırdı. XVIII əsrədə Azərbaycanda olan fransız səyyahı Jan Şarden Cuxur Sədd bəylərbəyliyinin mərkəzi İravan qalasının səkkiz yüz evdən ibarət olduğunu və bu-

Mövzu: Erməni terrorizmi. Ermənistən Azərbaycana qarşı təcavüzü.

İctimai-siyasi hazırlıq qrupunun rəhbəri bu dərsə hazırlaşarkən Azərbaycanın tarixinə dair nəşr olunmuş vəsaitlərdən, dövri mətbuatda çap olunmuş materiallardan istifadə etməli və öz bölməsinin tapşırıqlarını, xüsusiyyətlərini, xidmət şəraitini nəzərə alaraq, mövzunu bölmənin gündəlik həyatı ilə əlaqələndirməlidir.

rada ancaq təmiz qanlı səfəvilərin (yəni azərbaycanlıların) yaşadığını yazırı.

1736-ci ildə Nadir şah Azərbaycanda mövcud olmuş inzibati-ərazi quruluşunu - bəylərbəylikləri (Qarabağ, Şirvan, Təbriz və Cuxur Sədd) ləğv etdi və həmin əraziyələrdən ibarət mərkəzi Təbriz şəhəri olmaqla Azərbaycan vilayəti yaratdı.

Rusiya qoşunları 1827-ci ildə Azərbaycanın paytaxtı Təbriz şəhərini işğal etdilər. 1828-ci il Türkmençay müqaviləsinə əsasən rus qoşunları Cənubi Azərbaycanı tərk etməli oldular. Çar Rusiyası öz əsarəti altına aldı. Şimali Azərbaycanda möhkəmlənmək üçün İranda yaşayan ermənilərin İrevan və Qarabağ köçürülməsi prosesini təzifəsi etdi.

Həmin illərdə on minlərlə erməni İrandan və Türkiyədən İrevan və Qarabağ köçürülmüşdü. Rus-İran müharibəsi başa çatdıqdan sonra 1828-ci il mart ayının 21-də rus çarı I Nikolayın fərmanı ilə İrevan və Naxçıvan xanlıqları ləğv edilib, onların əvəzinə "erməni vilayəti" adlanan inzibati-ərazi vahidi yaradıldı.

XIX əsrin 90-ci illərində ermənilərin Türkiyədən kütłəvi surətdə Qafqaza köçürülməsi ilə əlaqədar öz təcavüzkar siyaseti ilə məşhur olan erməni milletçi "Daşnakşütüy" partiyasının mərkəzi də Qafqaza köçdü və erməniləri Qafqaz xalqlarına qarşı təcavüze təbliğ etməyə başladı.

XX əsrin əvvellərindən başlayaraq daşnaklar Gəncədə, İravançada, Qarabağda, Naxçıvanda və Bakıda azərbaycanlılara qarşı kütłəvi qırğınılar töredildər. 1905-ci ildə fevral ayında ermənilər tərəfindən Bakıda, Naxçıvanda, İravançada yuzlərlə azərbaycanlı qətlə yetirildi. 1918-ci ilin mart ayında Bakıda, Qubada, Lənkeranda Şəumyanın rəhbərliyi altında ermənilər 10 min azərbaycanlı qətlə yetirdilər.

Azərbaycan Xalq Cümhuriyyəti qurulduğundan sonra yaradılan Azərbaycan ordusu köməyə gələn Türkiye qoşunlarının dəstəyi ilə erməni silahlı birləşmələrinə qarşı bir sıra uğurlu əməliyyatlar apararaq azərbaycanlıların kütlevi qırğınıñ qarşısını ala bildilər.

Lakin türk qoşunları Azərbaycanı tərk etdikdən və Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut etdikdən sonra Ermənistən rus bolşeviklərinin dəstəyi ilə 1921-ci ildə Azərbaycanın Zəngəzur bölgəsini ələ keçirə bildi.

XX əsrin axırlarında erməni separatçılığı. Ermənistən-Azərbaycan münaqışının yaranma tarixi

Sovet hakimiyyəti illərində öz məkrli niyyətlərini gizlədən ermənilər ermənipərest Mixail Qorbaçovun SSRİ rəhbərliyinə gelişindən sonra fəal hərəkətlərə keçidilər. 1985-ci ilin dekabrında ABŞ-dakı erməni inqilabı federasiyası (daşnak partiyası) və erməni milli komitesi Birləşmiş Ermənistən yaratmayı özlərinin strateji vəzifəsi ilə etdi.

Mixail Qorbaçovun milli siyaset sahəsində buraxdığı kobud səhvlərə qarşı öz etirazını bildirməklə ermənilərin planlarının həyata keçməsinə mane olan görkəmli dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyev 1987-ci ilin oktyabrında SSRİ rehberliyindən uzaqlaşdırıldıqdan dərhal sonra, 1987-ci ilin noyabrında Dağlıq Qarabağ erməniləri öz separatçı tələblərini irəli sürdülər və bununla da bu gün də öz həllini tapmamış Qarabağ problemi yarandı.

1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin (DQMVG XDS) yalnız erməni deputatlarının iştirakı ilə keçirilən növbədən kənar sessiyası vilayətin Azərbaycanın tərkibində çıxarılıb Ermənistən inzibati-ərazi bölgüsünə daxil edilməsi haqqında qərar qəbul etdi. Azərbaycan SSR Ali Soveti DQMVG XDS-nin konstitusiyasına zidd qərarını redd etdikdən sonra Ermənistən milletçi rəhbərləri "Daşnakşütüy" partiyasının "Türk-süz Ermənistən" programını həyata keçirməyə başladılar.

1988-ci il iyundan 15-də Ermənistən SSR Ali Sovetinin sessiyası DQMVG-nin Ermənistən birləşdirilməsi haqqında qərar qəbul edərək SSRİ Ali Sovetinə müraciət etdi ki, bundan razılıq versin. 1988-ci il iyulun 18-de SSRİ Ali Soveti Reyasət Heyətinin iclası DQMVG haqqında məsələni müzakirə edərək respublikalar arasında sərhədlərin dəyişdirilməsini yolverilməz hesab etdikdən sonra, erməni millətçiləri türklərin Ermənistəndən çıxarılması üçün hər yerde mitinqlər təşkil etməyə başladılar.

1988-ci ilin noyabrın ortalarına qədər Azərbaycana 80 mindən çox qəçqin pənah getirmişdi. Noyabrın 17-də Bakının Azadlıq meydanında keçirilən mitinq zamanı Ermənistəndən yaşayan azərbaycanlılara müxtəliyət verilməsi tələbi ilə qətnamə qəbul edildi.

qarşı tezyiqlər artdığı halda növbəti təxribatlara el atmağa başlamışlar. Həmin təxribatlardan biri də aprel ayının əvvəlində baş vermiş silahlı təxribat hadisəsidir. Lakin Azərbaycan Ordusu bu təxribatın qarşısını vaxtında alıb düşmənə layiqli cavab verərək, eks-hükum əməliyyatı həyata keçirmiş və işğal altındakı torpaqların bir hissəsini, daha dəqiq desək 2 min hektar torpağındı düşmən taptaşından azad etmişdir. Aprel döyüşləri bir daha onu göstərdi ki, vəsiyyətçilərin də dəfələrlə bəyan etdikləri kimi status-kvo tezliklə dəyişdirilməli və işğal edilmiş torpaqlar azad edilməlidir.

Bu gün Azərbaycanın hərbi potensialının gücləndirilməsi prioritet olaraq qalmaqdadır. Aprel hadisələrindən sonra ordumuz döyüş qabiliyyətini yüksək dərəcədə artırılmış və ən müasir texnika, silah-surəsat almaqda davam etməkdir. Hazırda Azərbaycanın ərazisinin 20 faizi düşmən işğali altındadır. Həmin torpaqların azad edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında məqsədyönlü siyaset aparılır. Bu fəaliyyətin tərkib hissəsi ordu quruculuğudur. Cənab Ali Baş Komandan ilk çıxışında ordu quruculuğunu daim öz diqqət mərkəzində saxlayacaqını bildirmişdir: "Biz əlşənəcəq və əminən nail olacaq ki, bu ordu daha da güclənsin və qarşısında duran bütün məsələləri həll edə bilsin".

Bir mərkəzdən idarə edilən, vahid komandanlıq tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin başlığı və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin uğurla dəvam etdiridiyi müdrik siyaset nəticəsində gündən-günə dəha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. Azərbaycan beynəlxalq aləmdə güclü iqtisadiyyata malik bir ölkə kimi tanınmaqla yanaşı, həm də NATO standartlarına uyğunlaşmış modern bir ordusunun olması ilə də diqqəti cəlb edir. Ulu öndərin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində öz səylerini dəha da artırın cənab Ali Baş Komandan Azərbaycan Ordusunun müasir hərb texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıcı zərbə vurmaq qadir olan bir ordu yaradılmasına nail olmuşdur. Bu isə hər bir hərbə qulluqçudan yerinə yetirməyi, döyüş və ictimai-siyasi hazırlıq dəslərində, təlimlərdə hərbi biliklərə dərindən yiyələnməyi, mənəvi-psixoloji və fiziki hazırlıqlı olmayı, hərbi intizamı möhkəmləndirməyi tələb edir.

2016-ci ildə Ermənistən növbəti təxribatı Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqışasının hellində də çox ciddi fəsadlara gətirib çıxarılmışdır. Ermənistən daima danışçıları müxtəliyət yollarla pozmağa çalışmış və beynəlxalq vəsiyyətçilər tərəfindən onlara



Azərbaycan Xalq Cümhuriyyəti - 100

Şərqə Günəş Azərbaycandan doğdu

Azərbaycan Prezidenti İlham ƏLİYEV:

Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb.

Çar Rusyasının işgalçılıq siyasetinin davam etməsinə baxmayaraq Azərbaycanda da milli dövlətçilik istəyi alovlanırdı. Lakin XIX əsrin sonlarına yaxın Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Abbasqulu Ağa Bakıxanov, Seyid Əzim Sırvani, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Mirzə Kazım bəy, Cəlil Məmmədquluzadə kimi mütəfəkkirler Avropanın intibah dövrünün inceliklərini öyrənir və mənsub olduqları milletin inkişaf yolunu maariflənməkdə, milli şurun inkişafında görürdülər. "Mənim millətimin təbii qabiliyyəti avropalıların təbii qabiliyyətdən yüksəkdir", - deyən Mirzə Fətəli Axundovun ana dilimizin inkişafında böyük xidmətləri olub.

Həsən bəy Zərdabi isə qabaqcıl maarif sisteminin və tərbiyə üsulunun, mədəni dəyərlərin mənimsənilməsini irəli sürən ilk mütəfəkkirimidən idi: "Zəmanədən dəyişib, indi elm-təhsil etmək gərək. Ona binaən lazımdır ki, elm kitabları getirib öz dilimizdə öyrənək", - deyirdi Həsən bəy. İşıqlı insanlar milləti əslər boyu məhkum olduğu zülmətdən, əsərətdən və cəhaletdən xilas etmək üçün bir yola çıxdılar və bu yolu başa çatdırmaq üçün həyatlarının sonuna-dək mücadilə etdilər.

1917-ci ilin fevralında xalqlar hebsxanası adlandırılın car Rusiyasında baş verən burjua-demokratik inqilabı və onun ardınca dünyanın siyasi mənzərəsinin dəyişen Oktyabr çevrilişindən sonra millətimizin varlığı təhlükə altına düşdü. Ermeni daşnakları dəha da fəallaşdırılar, Ağcaqum çölləndə güllələnən Şəumyanın yerində Mikoyan peydə oldu, bolşeviklərə separat danişqlara gedən ermənilər Rusyanın elində amansız cəllada çevrildilər. Amma bütün qadağalara baxmayaraq tərəqqipərvər xal-

qımız öz istiqlaliyyəti uğrunda mübarizə aparması bacardı. Yeni yaranmış Milli Şuranın 1918-ci il 28 may tarixli iclasında Azərbaycanın müstəqilliyi haqqında tarixi İstiqlal Beyannamesi elan edildi. Azərbaycan Xalq Cümhuriyyəti mahiyət etibarilə Şərq ələmində ilk dəfə xanədan dövlət

yə doğru hərəket etdi və ölkədə vəziyyəti daha da gərginləşdirdi.

1920-ci ilin martında qanıçən ermənilər Novruz bayramı günlərində qəfletən Xankəndi istiqamətinə hücum edib. Əsgəran qalasını ələ keçirdilər. Erməni daşnak hückmlərinin, qiyamının qarşısını almaq üçün hökü-

tiq Azərbaycanda vəziyyəte müdaxilə etmək məqsəmi ətlib. Mikoyanın bacılıq etdiyi Bakı bolşevikləri Azərbaycan xalqı adından XI qırmızı ordunu Bakıya çağırıldılar. Plana görə, rus ordusu Bakıda bolşevik qiyamının başlanmasından bir-iki gün sonra Azərbaycana "daxil olmalı" idi. Məqsəd dünya ictimaiyyətində belə bir fikir formalasdırmaq idi ki, guya Azərbaycan xarici müdaxilənin deyil, daxili çəkismələrin qurbanı olub. Lakin heç bir qiyam başlamadan ordu birləşmələri aprelin 27-də öncədən hazırlanın "Bakının işğal planı"nı həyata keçirmək məqsədilə Bakıya girdilər. Və həmin andan ölkə parlamentinə Azərbaycan Kommunist Bolşevik Partiyası Mərkəzi Komitəsi və Rusiya Kommunist Bolşevik Partiyasının Qafqaz Ölkə Komitəsinin Bakı büro-su adından hakimiyəti təhvil vermək haqqında ultimatum verildi. Dinc əhali arasında qırğınlara və qurbanlara yol verilməməsi üçün Azərbaycan parlamenti həmin gün axşam hakimiyətinin kommunistlərə təhvil verilməsi barədə qərar qəbul etdi. Neft səltənətinə sahib çıxmak, Bakıda hakimiyəti bütünlükə ələ keçirmək üçün bolşeviklər maraqları üst-üstə düşən erməni daşnaklarının xəyanəti, Azərbaycan Xalq Cümhuriyyətinin süqutunu daha da tələşəldirdi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti bolşevik Rusiyası tərəfindən devrildi.

1920-ci il aprelin 15-də Fətəli xan Xoyskinin bolşevik Rusiyasının rəhbərlərindən olan Çiçerinə göndərdiyi notada göstərilir: "Sovet Rusiyası qoşunlarının Dərbənd rayonunda Azərbaycan sərhədi boyunca cəmələşməsi müşahidə olunur. Azərbaycan hökuməti Sovet hökumətinin məqsədindən xəbərsiz olduğu üçün xahiş edir, ordunun göstərişlən rayonda toplantımasının səbəbəli barədə məlumat verəsiniz". Lakin Çiçerin cavab verməyi belə lazımlı bilmir, əksinə bəyan edir ki, ar-



mət general Həbib bəy Səlimovun komandanlığında böyük bir hərbi qüvvəni Qarabağa göndərir. Ve tezliklə Əsgəran qalası da erməni daşnak qüvvələrindən azad olunur. Arxiv sənədlərində məlum olur ki, guya bolşeviklər ölkədə qayda-qanun yaratmaq məqsədilə Rusiyaya müraciət etmək və XI qırmızı ordunu Azərbacanada dəvət etmək istəyirlər.

1920-ci il aprelin 15-də Fətəli xan Xoyskinin bolşevik Rusiyasının rəhbərlərindən olan Çiçerinə göndərdiyi notada göstərilir: "Sovet Rusiyası qoşunlarının Dərbənd rayonunda Azərbaycan sərhədi boyunca cəmələşməsi müşahidə olunur. Azərbaycan hökuməti Sovet hökumətinin məqsədindən xəbərsiz olduğu üçün xahiş edir, ordunun göstərişlən rayonda toplantımasının səbəbəli barədə məlumat verəsiniz". Lakin Çiçerin cavab verməyi belə lazımlı bilmir, əksinə bəyan edir ki, ar-

qeyd olunur.

1918-ci il martın 30-31-də bedənam Bakı kommunasının başçıları və şovinist ermənilər müsəlman əhaliyə qarşı tarixdə görünməmiş qırğın törədiblər. Həmin il martın 30-da səhər erməni-bolşevik dəstələri şəhəri hərbi gəmildən atəşə tutdular. Artilleriya atəşindən sonra silahlı daşnaklar azerbaiyancıların evlərinə soxularaq, onları amansızcasına qətle yetirməye başladılar. Martın 31-dən aprelin 1-nə ke-

çən gecə xalqımıza qarşı qırğın kütłəvi xarakter aldı. Uç gün ərzində Bakıda 17 min nəfər öldürdü. Samaxı, Suşa, Quba, Müğan, Lənkəran və digər bölgələrdə on minlərlə insan məhv edildi.

Yalnız bu dəhşətli hadisələrdən 80 il keçəndən sonra - 1998-ci il martın 26-da Azərbaycan Respublikasının Prezidenti, xalqımızın ümummilli lideri Heydər Əliyevin imzaladığı "Azerbaiyancıların Soyqırımı haqqında" fərmana əsasən martın

31-i Azərbaycanlıların Soyqırımı günü elan edildi. Bu, erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərəkəfli hüquqi-siyasi qiyamet oldu.

Məqalənin müəllifi, professor Arif Quliyev yazar: "Azərbaycan rəhbərliyinin siyasi iradəsi, xalqımızın vətənpərvərliyi, milli birliliyi və məqsədöñlü fəaliyyəti nəticəsində azərbaycanlılar qarşıya qoyulan məqsədə, o cümlədən ərazi bütövlüyü və suverenliyin bərpasına, əsrlər boyu əsl soyqırımı həyata keçirənləri, insanlar və xalqlar arasında nifrat və düşmənciliyi təbliğ edənləri ifşa etməyə nail olacaqlar".

Ukrayna saytında 31 mart - "Azərbaycanlıların Soyqırımı Günü"ne həsr edilmiş məqalə dərc olunub

Ukraynanın Versii.com saytında həmvətənimiz, hüquq elmləri doktoru, Kişev Milli Aviasiya Universitetinin beynəlxalq hüquq kafedrasının professoru, Ukraynanın Əməkdar təhsil işçisi Arif Quliyevin 31 mart - "Azərbaycanlıların Soyqırımı Günü"ne həsr edilmiş məqaləsi dərc edilib.

AZERTAC xəber verir ki, məqalədə erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürüdüyü soyqırımı və təcavüz siyasetinin 200 illik tarixə malik olması

qeyd olunur.

1918-ci il martın 30-31-də bedənam Bakı kommunasının başçıları və şovinist ermənilər müsəlman əhaliyə qarşı tarixdə görünməmiş qırğın törədiblər. Həmin il martın 30-da səhər erməni-bolşevik dəstələri şəhəri hərbi gəmildən atəşə tutdular. Artilleriya atəşindən sonra silahlı

daşnaklar azerbaiyancıların evlərinə soxularaq, onları amansızcasına qətle yetirməye başladılar. Martın 31-dən aprelin 1-nə ke-

Xəbərlər: hadisələr, faktlar

Pakistan'da hərbi hissəyə hücumda görə məsuliyyəti "Təhrik-e Taliban Pakistan" qruplaşması öz üzərinə götürüb



Pakistanın Xayber-Paxtunxva əyalətinin Svat daire-sində hərbi hissəyə edilən hücumda görə məsuliyyəti "Təhrik-e Taliban Pakistan" qruplaşması öz üzərinə götürüb.

Dünen axşam hərbi hissənin idman meydançasında terrorçu-kamikadzenin özünü partlatması nəticəsində 11 hərbçi həlak olmuş, 13-ü yaralanmışdır. Yaralananların əksəriyyətinin vəziyyəti ağırdir.

"Həyat Təhrir eş-Şam" terror qruplaşması Rusiyaya məxsus təyyarənin vurulmasına görə məsuliyyəti öz üzərinə götürüb

"Həyat Təhrir eş-Şam" (əvvəller "Cəbhət ən-Nüsərə" adlandırılıb) terror qruplaşması Suriyanın İdlib bölgəsində Rusiyaya məxsus qırıcı təyyarənin vurulmasına görə məsuliyyəti öz üzərinə götürüb.

Bu barədə terror qruplaşmasına aid SITE saytında məlumat yayılıb.

Qeyd edək ki, fevralın 3-də Rusiyaya məxsus "Su-25" təyyarəsi silahlılarının nəzarətində olan rayonda səyyar zenit-raket kompleksindən atəşə tutulub. Rusiyalı pilot terrorçularla atışmadə həlak olub.

"Zeytun budağı": Türkiye Ordusunun 7 hərbçisi həlak olub



Türkiyə Silahlı Qüvvələrinin PKK-PYD-YPG-İŞID terror qruplaşmalarının üzvlərinə qarşı Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" eməliyyatının növbəti gündündə 7 türk hərbçisi həlak olub. Bu barədə Türkiye Silahlı Qüvvələrinin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, 5 hərbçi Türkiye ordusuna məxsus tankın vurulması nəticəsində, 1-i Afrindəki hərbi eməliyyatlarda, digeri isə Kilis-dəki sərhəd məntəqəsinə hücum zamanı həlak olub. Həmçinin "Zeytun budağı" eməliyyatında öldürülən terrorçuların sayı 899-a çatıb.

Yaponiyaya məxsus daşıyıcı mini raket sünə peyki uğurla orbitə çıxarıb



Fevralın 3-də Yaponiyanın Uçinoura kosmodromundan kosmosa buraxılan və bərk yanacaqla işleyən, dünyada ən balaca SS-520-5 daşıyıcı raket TRICOM-1 sünə peykinini uğurla orbitə çıxarıb.

Bu barədə Yaponiya Aero-kosmik Məkanın Mənimsənilmesi Agentliyi (JAXA) məlumat yayıb.

Daşıyıcı raket Yaponiyanın cənub-qərbindəki Kaqışima prefekturasında yerləşən Uçinoura kosmodromundan yerli vaxtla saat 14:03 dəqiqədə start götürüb. Bundan yeddi dəqiqə yarım sonra raket geolojiya və rabitə tədqiqatları üçün nəzərdə tutulan 3 kilogram ağırlığında eksperimental sünə peyki planlaşdırılan orbitə çıxarıb. Yerin həm də üst qatının fotolarının çəkiləsi üçün nəzərdə tutulan sünə peykin Tokio Universiteti tərəfindən hazırlanıldığı bildirilir.

Yaponiyada hazırlanılan üçpilləli SS-520-5 raketinə səlfəi olan SS-520-4 raketinə kimi bərk yanacaqlı ikipilləli SS-520 raketinin modifikasiyalarından biri olmaqla 9,5 metr uzunluqdadır. Onun diametri 52 santimetredən çatır, çəkisi isə 2,6 ton təşkil edir.

Xatırladaq ki, SS-520-4 raketin 2017-ci il yanvarın 15-də kosmosa buraxılmış və həmin cəhd uğursuz alınmışdı.

AZERTAC-in materialları əsasında



Fiziki hazırlıq

Qələbəmiz yaxındadır

Fiziki hazırlıq da günün nizam qaydasının ayrılmaz və önmeli hissələrindəndir. Əsgərlərin döyüş qabiliyyətinin artırılmasında, sağlamluğunun möhkəmləndirilməsində fiziki hazırlığın müstəsna rolü var. Hər gün təyin olunan vaxtda, müəyyən edilən qaydada icra edilən idman hərəkətləri şəxsi heyəti fiziki cəhətdən möhkəmləndirir və sağlamlığına təminat verir. Idman tədbirləri zamanı əldə edilən güc şəxsi heyətin döyüş qabiliyyətinə də müsbət təsir göstərir. Fiziki hazırlıqla məşğul olan hərbi qulluqçu daha möhkəm, dözümlü və yüksək əhval-ruhiyyədə olur.

Sağlam bədənə, yüksək döyüş hazırlığına malik olan əsgərlər döyüş tapşırıqlarını çevik, dəqiq və vaxtında yerinə yetirir. Bu səbəbdən de şəxsi heyətin fiziki hazırlığına da mühüm yer ayrıılır. Bütün



hərbi hissələrdə idman meydançaları, bütün növ müasir avadanlıqlarla təchiz olunmuş trenajor sinifləri mövcuddur. Yaradılan şəraitdən lazımcıca istifadə edən əsgərlər fiziki hazırlıq dərslərində də fəal-

dırlar. Bilirlər ki, qələbə çalmaq üçün həm fiziki, həm də mənəvi cəhətdən hazırlıqlı olmalıdır.

Fiziki hazırlığa üstünlük veren ve daima idmanla məşğul olan müddətdən artıq həqiqi hərbi xidmət

hərbi qulluqçusu əsgər Elçin Dönyamaliev deyir ki, hər yaşda idman insanın sağlamlıq cövhəridir. Elçin uşaqlarından idmana maraq göstərdiyini bildirir.

- Atam müharibə iştirakçı olub. Deyirdi ki, sağlam insanlar döyüslərdə də fərqlərin. Men də atamın dediklərinə əməl edib, hər zaman idmanla məşğul olacaq.

İdmana həvəs göstərən əsgərlərdən Şöhrət Qəhrəmanov, Bayram İdrisov, Şamaxı Qallacovun idman hərəkətlərinə diqqət edirəm. Onlar turnikdə, parallel qollarda və digər idman qurğularında məşqlərini davam etdirirler. Məşqlərini yekunlaşdırın əsgərlərlə səhəbətimizdə məlum olur ki, günün nizam qaydasına uyğun olaraq, komandirlərinin rəhbərliyi ilə fiziki hazırlıq məşğəlesini yerinə yetirirler. Bilirlər ki, qəlebəmiz yaxındadır.

Baş leytenant
Ceyhun CƏFƏRLİ,
"Azərbaycan Ordusu",
fotolar
C.CƏFƏROVUNDUR

İdman

Azərbaycan cüdoçusu Avropa kubokunun qalibi olub

Bolqarıstanın paytaxtı Sofiya şəhərində cüdo üzrə Avropa kuboku uğrunda yarışda 60 kilogram çəki dərəcəsində mübarizə aparan Tofiq Məmmədov bütün rəqiblərinə qalib gələrən qızıl medal qazanıb. Cüdoçumuz finala qədər Fransa, İspaniya və Bolqarıstan təmsilcilərini məğlub edib. Həlledici görüşdə rusiyalı Səxavət Hacıyevə qalib gələn Azərbaycan cüdoçusu Avropa kuboku yarışında 1-ci yeri tutub.



"Sloveniya-2018": Azərbaycan millisi dördəbir finalda Portuqaliya yığması ilə qarşılaşacaq



Slovenyanın Lyublyana şəhərində təşkil edilən futbol üzrə Avropa çempionatının final mərhələsində iştirak edən Azərbaycan millisi fevralın 4-də "D" qrupunda sonuncu oyununu keçirib.

"Stojice Arena"da İspaniya ilə qarşılaşan komandamız 0:1 hesabı ilə məğlub olub.

İlk oyunda Fransa yığmasına 5:3 hesabı ilə qalib gələn millimiz mübarizəni dördəbir final mərhələsində davam etdirəcək. Komandanımızın rəqibi Portuqaliya millisi olacaq. Bu mərhələnin oyunları fevralın 6-da keçiriləcək.

Karateçilərimiz Avropa çempionatında dörd qızıl medal qazanıblar



Karateçilərimiz Rusiyanın Soçi şəhərində yeniyetmələr arasında 45-ci, 21 yaşadək gənclərin 10-cu Avropa çempionatında tarixi nəticə göstəriblər.

Qazanılan altı medaldan dördü qızıl, biri gümüş və bürünc mükafatdır.

Yarışın sonuncu günündə 21 yaşadək gənclərin mübarizəsində Hüseyn Əliyev (67 kq) qitə çempionu olub. Murad Hacızadə (84 kq) isə ardıcıl ikinci dəfə Avropa üçüncülüyünü qazanıb.

Yarışın ilk günü Tale Yaqubov (63 kq) və Polina Hurenko (47 kq), ertəsi gün 16-18 yaşlı gənclər arasında Hümmət Baxşəliyev (61 kq) qızıl medala sahib olub. Mədinə Sadıxova (48 kq) isə gümüş medala layiq görürlüb. Roman Heydərov (kata), Aytac Əliyeva (55 kq) və Fəridə Əliyeva (67 kq) təsəlliverici görüşlərə qatılmaq imkanı əldə etsələr də, nəticədə medalsız qalıblar.

Qırx dörd ölkədən 956 idmançının iştirak etdiyi Avropa çempionatında Azərbaycan 5-ci yeri tutub.

Azərbaycan grossmeysteri turnirin liderlərindən bir xal geri qalır



İranın Mazandaran əyalətinin Amol şəhərində 26-ci "Fajr Sabalan Cup" beynəlxalq şahmat turniri keçirilir. Turnirin "A" qrupunda 14 ölkədən 81 şahmatçı, o cümlədən 20 grossmeyster yarışır.

3 turdan sonra "A" qrupunda rusiyalı Pavel Ponkratov, hindistanlı Himal Qusain, iranlılar Əmirzə Firuzca hərəyə 3 xalla liderlər. Azərbaycan grossmeysteri Azər Mirzəyevin aktivində 2 xal var. Dördüncü turun püşkatmasının nəticələrinə görə Azər Mirzəyev qara fiqurlarla iranlı FIDE ustası Əli Rastbod ilə qarşılaşacaq.

AZERTAC-in materialları əsasında

Gizir Əlizamanlı Səbuhi Bayraməli oğluna verilmiş gizirin şəxsi vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Hərbi texnikalar, silahlar

“SDB II” bombası



Bu yaxınlarda ABŞ-in qırıcıları müasir mini bombalarla silahlanacaq. Bu haqda "Scout.com" portalı məlumat verib. Verilən məlumatə əsasən, Amerikanın hərbi hava qüvvələri müasir "Small Diameter Bomb II" (SDB II) bombalarının əsas sınaq mərhələsini başa çatdırıb. "Raytheon" şirkətinin hazırladığı müasir bombalar F-15 təyyarələri ilə sınaqdan keçirilib. Sınaqların nəticəsi müəyyən olunmuş tələblərə tam cavab verib. Hələ 2015-ci ildə ABŞ Müdafiə Nazirliyi 144 ədəd belə döyüş sursatı sıfariş edib, yaxın vaxtlarda isə onların

seriyalarla istehsalına başlanacaq. ABŞ HHQ-i bununla yanaşı F-35A təyyarələrinin "SDB II" bombaları ile silahlanması planlaşdırıb. HDQ-i komandanlığı isə bu bombaların F-18 qırıcılarında istifadəsini nəzərdən keçirir.

"SDB II" idarəolunan bombardır, döyüş sursatının çəkisi 113 kilogram təşkil edir. Bomba 110 kilometrik məsafədə yerləşən hədəfləri və 70 kilometrik məsafədə hərəkət edən texnikaları məhv etməyə qadirdir.

Hazırlıdı:
Svetlana YUSUBOVA,
"Azərbaycan Ordusu"

Telefonlar

Baş redaktor: (012) 510-71-97 (faks);
Baş redaktorun müavini: (012) 510-64-27;
Məsul kətb: (012) 510-71-98;
Məktublar şöbəsi: (012) 510-64-28.

Ünvanımız

Bakı şəhəri, akademik
Şəfaət Mehdiyev küçəsi 144,
"Qızıl Şərq" hərbi şəhərciyi

Növbətçi

kapitan
Məhəmməd ƏLİYEV

Qəzeti hesabı

Nərimanov Rayon Xəzinədarlığı
Kod: 200189
VÖEN: 1500428611

Qəzet həftədə iki dəfə (III-VI günlər) nəşr olunur.

"Azərbaycan Ordusu" qəzeti kompüter mərkəzində sohifolunor "Hərbi nəşriyyat" in mətbəsində hazırlanır. Diapoziyitlərdən çap olunur. Əlyazmalara ray verilir, təqdim edilən yəzərlər müəlliflər qaytarılır. Qəzeti mod.gov.az saytından oxuya bilərsiniz.

Lisenziya № 361

Sıfariş № 38

Nüsxə 3550